



İLAHƏ İMANOVA

TUTUQUŞU

Hekayə

Atamın çarpayısının baş ucunda oturub əlini bərk-bərk sıxdığım an mənə elə gəlirdi ki, bir daha heç vaxt onun gözlərinin içində baxa bilməyəcəm. Gözlərim yaşla dolub boşalırdı. Eyni sualı tez-tez anama və tibb bacılarına təkrar verirdim:

-Atam sağalacaq? Bəs nə vaxt gözlərini açacaq? Bəs niyə ayılmır?

Hər dəfə də eyni cavabı alırdım:

-Darıxma, sağalacaq.

Anam həyəcanlı və narahat gözlərində donub qalmış göz yaşlarını məndən gizlətməyə çalışsa da, bacarmırdı. Axı, mən daha uşaq deyildim, yeddiinci sinifdə oxuyurdum. Atamın dili ilə desək, daha böyük kişi idim. Odur ki, həkimlərlə piçildaşan anamın gərgin üzündən atamın vəziyyətinin nə qədər ciddi olduğunu anlayırdım.

-Bağışla məni! Nolar, ölmə! Mən səni çox isteyirəm...

Həmişəkindən fərqli olaraq, bu dəfə suallarım da, sevgim də cavabsız idi. Kaş ki bircə əlinin hərəkəti ilə, ya da gözünü qırpmalı cavab verəydi mənə. Allah uşaqların səsini daha tez eşidir, deyir babam. Çarpayının baş ucunda əllərimi göyə açıb dua etdim:

-Allahım, nolar, atam tez sağalsın! Söz verirəm, bir də heç vaxt onun sözündən çıxmayağam!

Həkimlər otağa daxil olduğu an anam əlim-

dən tutub məni dəhlizə çıxartdı. Pəncərənin qarşısına yaxınlaşdım. Gözlərim qarşidakı ağaçın budağına qonub dimdiyini budağa sürtən, aradabir ətrafa boylanıb civildəşən sərçəyə zillənmişdi. Onun hərəkətlərini izlədikcə daha çox üzüldürüm. Atamın bu vəziyyətdə olmasının günahkarı mən idim. Bunu başa düşdükçə hönkürüb ağlamaq istəyirdim. Əgər mən...

Kaş ki onun sözünü dinləsəydim!

-İlqar, oğlum, burda niyə oturmusan? Niyə evə getmirsən?

Qonşumuz Sevil xalanı qarşısında görünçə tez ayağa qalxdım. Qeyri-ixtiyari ciyinlərimi çekdim. Sualına cavab vermək istəməsəm də, sualını təkrar edincə sakitcə:

-Anam evdə yoxdur. Səhər dərsə gedəndə açarı götürməyi unutmuşam, - dedim.

Ölindəki paketləri oturduğum səkinin üstünə qoyub bir anlıq nəfəsini dərdi. Təbəssüm və qayğı dolu baxışlarını üzərimdə hiss edincə sixıldım. Nədən sıxıldığımı bilmirəm, gözlərimi ayaqqabılarımın ucuna dikdim.

-Qalx, gedək bizə! Anan gələr, gedərsən evə, - dedi.

-Yox, harada olsa, indilərdə gələr. Çox sağlam olun, - deyərək başımı bulayıb etiraz etdim.

İçi meyvə-tərəvəzlə dolu olan salafan paket-

ləri əlinə alıb getmək istərkən qəfil yuxudan oyanmış kimi tez əlindən aldım. Köməyimə nəinki etiraz etmədi, deyərdim ki, hətta razı qaldı.

Qapı ağızında paketləri yerə qoyub tələsik pilləkənləri endiyim an Sevil xalanın arxadan səsini eşitdim.

-Dərsdən gəlmisən, heç olmasa bir stəkan çay içərdin! Yeməyim də istidir. Altını söndürüb çıxmışdım elə. Cavid də indilərdə gələcək, bir yerdə nahar edərsiz.

Hər kəsin çox mehriban, xoş xasiyyətli, gülərüz qadın kimi tanıldığı Sevil xala anamın ünsiyət saxladığı çox az qonşulardan biri idi. Qonşularla münasibətinə pis baxan və az qala anamı hər kəslə ünsiyətdən çəkindirən atam belə, onun adını evdə hörmətlə çəkirdi. Oğlu Cavidlə də eyni məktəbdə oxuyurduq. O, məndən iki sinif yuxarı oxuyurdu. Bundan əlavə, bir məhəllənin uşaqları olduğumuz üçün aramızda salama-sağol var idi. Bir yerdə o qədər futbol oynayıb, rəqib qapısına o qədər top vurmüşduq ki!..

Sevil xalanın görünməmək üçün daha səkidə oturmadım. Ağacların altındaki skamyaya yaxınlaşdım. Çantamı da yanımı qoyub oturdum. Öz-özümə anamın hara gedə biləcəyini düşündüm. Axı, həmişə bu saatlarda anam evdə olardı.

Əsən soyuq meh tədricən canımı işləməyə başlayırdı. Üşüdüyümü hiss edib gödəkçəmin düymələrini bağlayıb papağını qaldırdım. İsti çay indi lap yerinə düşərdi. Üstəlik də ac idim. Hər dəfə boş mədəmin səsini duyduqca Sevil xalanın təklifindən boyun qaçırdığımı, deyəssən, peşman olurdum. Səhər yatıb qaldığımdan yemək yemədən evdən çıxmışdım. Məktəbin bufetindən də heç vaxt heç nə alıb yeməzdim.

Bir anlıq nəzərlərim Cavidgilin pəncərəsinə yönəldi. Sevil xala tez-tez ətrafa boylanır, sanki baxışları kimisə axtarırıdı. Çox güman ki, indilərdə dərsdən qayıtmalı olan oğlunun yolunu gözləyirdi. "Bəlkə məni axtarır, yaxud da anamın qayıdır qayıtmadığı ilə maraqlanır" fikri beynimdən keçdi. Məni görə bilməyəcəyinə əmin olsam da, yenə də küknar ağaclarının altında büzüşüb oturdum. Nə qədər beləcə oturduğumun fərqində deyiləm. Kaş ki atam mənə əl telefonu işlətməyə icazə verəydi! Bax, indi anama zəng edər, harada olduğunu, nə vaxt qa-

yıdacığını soruşardım, heç olmasa... Beynimdən min fikir keçdiyi vaxt kiminsə əlini sağ ciynam-də hiss edib diksindim.

-Dur! Dur gedək bizə!

Ayağa qalxıb çantamı ciynamə saldım. Yalandan:

-Nənəmgilə gedirəm, - dedim.

Cavid qolumdan yapışb buraxmadı.

-Anam məni sənin arxanca göndərib. Özümə də bərk-bərk tapşırıb ki, səni evə götürim. Yoxsa məni qapıdan içəri qoymayacaq, - deyib güldü. - Gedək, bir az yemək yeyək, sonra mən hazırlığa gedəcəm, sən də hara istəsən gedərsən.

Özlüyümdə anama "Heç vaxt uşağı qapılara göndərmə, başqasının yanında qoyma!" deyə tapşırıb atamı düşündüm. Bilsə, çox güman ki, anama da, mənə də acığını tutacaqdı. Hər zaman qürurlu olmağı, bir də heç kəslə öz hissərimi bölüşməməyi tapşırardı.

Cavidin tələbkar səsi və israrı qarşısında heç nə deyə bilmədim. Pəncərədən bizi səsləyən anasını da görünçə ələcsiz qalıb arxasınca getdim.

Qapı ağızında Sevil xalanın gülərüz siması ilə qarşılaşdım yenə.

-Keç, oğlum, keç içəri. Xoş gəlmisən! Cavid, əl-üzünüzü yuyun, keçin qonaq otağına.

Məhəllə qonşusu və dost olmağımıza baxmayaraq, heç vaxt Cavidgildə olmamışdım. Divarlardan asılan rəsmlər və gipsdən hazırlanmış müxtəlif fiqurlar dərhal diqqətimi çəkdi. Atasının rəssam və heykəltaraş olduğunu bilsəm də, heç vaxt əl işlərini görməmişdim. Gözəl rəsm çəkmək bacarığı atasından Cavidə də keçmişdi. Bayram və tədbirlərdə məktəbin stendlərini Cavidə hazırlatdırardılar.

-Utanıb sıxılma, oğlum. Bax, elə bil öz evindir. Özünü rahat hiss et.

Biz içəri girəndə süfrə hazır idim. Sevil xala ən əziz qonağı üçün süfrə açmışdı elə bil. İsti çaydan, şirniyyatdan tutmuş, yeməyə, hətta meyvəyə qədər doğrayıb düzmişdə masanın üzərinə. Yarpaq dolmasının ətrini hələ bayaq qapı ağızında hiss etmişdim. Ən sevdiyim yemək idi.

Cavid fincandakı isti çayı qarşıma çəkib:

-Soyutma! Bayırdan gəlmisən, isti-isti iç, - dedi.

Dərsdən gələn və hazırlığa gedəcək oğlun-dan daha çox mənim qayğıma qalan Sevil xala-

nın qonaqpərvərliyi qarşısında utanıb sıxlıldım. Bu yaşa kimi hətta qohumlarımın evində də özümə qarşı bu qədər hörmət görməmişdim. Meyvəyə qədər dilimləyib qarşıma qoymuşdu. İsrarla boşqabımdakıların hamısını da yeməyi məndən tələb edirdi. Sıxılmayım deyə mətbəxdə işləri olduğunu bəhanə gətirib bizi tək buraxırdı.

Cavid məktəblərarası futbol turnirində birinci yer tutduqlarından həvəslə danışdıqları vaxt qəfil qulağıma civilti səsləri gəldi. Qeyri-ixtiyari diqqətim yayındı. Səsin haradan gəldiyini müəyyən etmək üçün diqqət kəsildim. Fikrimin yayındığını görüb gülümsədi:

-Balacaları. Bayaqdan sakit idilər. Yenə səs-səsə verəcəklər indi. - Heç nə anlamadığımı, təəccüblə üzünə baxdığını görüb ayağa qalxdı. - Gəl, göstərim.

Gül-çiçəklərlə dolu olan aynabənddə iri qəfəsin içərisində quşları görünçə təəccübümüz gizlədə bilmədim:

-Nə qədərdilər! Necə də gözəldilər! Bu bülbüllər hamısı sənindir?

Cavid barmağını qəfəsin dəmirlərinə toxun-duraraq:

-Hə, mənimdir, - dedi, - Bülbül deyil, tutuquşudurlar. Hələ bax, gör indi neynəyəcəklər.

Maraqla Cavidin hərəkətlərini izləyirdim. Qablarına bir az dən və su tökdükdən sonra əlini qəfəsin içərisinə salıb yaşıl rəngli dalğalı tutuquşunu əlinə alıb ovcunda saxladı. Yumşaq tüklərini sığallamağa başladı.

-Salam, Keşa!

-Salam, Keşa! Salam. Salam. Salam, Cavid. Cavid...

Danışan tutuquşular haqqında eşitmışdım. Kitablarda oxuyub, televizorda da görmüşdüm. Amma heç vaxt bu qədər yaxından, canlı görməmişdim.

-Danişa da bilir? - təəccüblə verdiyim sual özümə də yersiz göründü.

-Hə, o birilər danışmır. Təkcə bu danışır, - deyərək Cavid tutuquşunu ehtiyatla ovcuma qoydu.

-Amma bunlar balacdı. Böyük tutuquşular danışa bilir düşünürdüm.

-Yox, öyrətməyə səbrin, həvəsin çatsa, bunlar da danışa bilir. Hər dəfə eyvana çıxanda bizi salamlayır.

Böyük maraqla ovcumdakı tutuquşunu oynadır, barmağımın ucu ilə tüklərinə toxunurdum. Barmağımı dişləmək istədiyi zaman Cavid tez quşu əlimdən alıb qəfəsə buraxdı. Əlini göstərərək:

-Ehtiyatlı ol! Yaman bərk dişləyirlər, - dedi.

Onlarla tutuquşunun içərisində bütün diqqətim həmin tutuquşuda qalmışdı. Fikrimdən "kaş mənim də tutuquşum olardı" keçdi. Ürəyimdə Cavidən istəmək keçə də, fikrimdən daşındım. Özümə sığışdırmadım. Amma deyəsən Cavid həmin an fikirlərimi oxudu.

-İstəyirsən sənə bir cüt hədiyyə edim?

Bu təklifin ürəyimcə olmasına və nə qədər sevindiyimə baxmayaraq başımı buladım.

-Yox...

Gözlərimdəki sevinc parıltısı dilimdəki "yox" kəlməsi ilə uyğun gəlmirdi heç. Cavid əlini ciyinmə qoyub gülümsədi:

-Məndə çoxdur. Gör nə qədərdilər. Hər dəfə sayı artdıqca daha böyük qəfəs almalı oluram, ya da kiməsə pay verirəm. İstəsən, sənə də verərəm. Qəfəsim də var. Hələ bir neçə günlük dən də verərəm. Sonra özün alarsan.

Ciyinlərimi çəkib:

-Bilmirəm, - dedim.

Divar şkafından çıxartdığı boş qəfəsi qarşıma qoyub:

-Ürəyin hansını istəyir bir cüt seç götür, - dedi.

Mavi rəngli tutuquşu ilk dəqiqdən nəzərimi çəkmişdi. Əlimi ona uzatdım. Cavid heç bir söz demədən quşu qəfəsə qoydu. O:

-İndi gəl, birini də seçək ki, tək qalmasın, cüt olsunlar, - deyərək ağ və mavι zolaqları olan gözəl bir quşu da ayırdı. - Bax, belə! İndi cüt oldular. Bunların yaşı azdır. Dörd-beş aylıq olarlar. Bala tutuquşulara dil öyrətmək daha asan olur. Unutma, hər gün suyunu dəyişməlisən.

Maraqla Cavidin dinləyirdim. Dərs əlaçısı, olimpiada və intellektual yarışmaların qalibi olan, daha çox dəqiq elmlərə marağlı olan birinin canlılar haqqında bu qədər məlumatlı olması məni təəccübləndirirdi.

Sevil xalanın pəncərədən kiminləsə danışmasını eşidib aynabənddən aşağı boylandım. Anam idi. Qonaqpərvərliyinə görə bir daha Cavidin anasına təşəkkür edib tələsik gödəkçəmi geyinib, çantamı ciyinmə salıb qapıdan çıxdım.

Anamla bir az aralanmışdıq ki, Cavid pəncərədən məni səslədi:

-İlqar, quşlar yadından çıxdı.

-Gəlib götürərəm, - deyib əl etdim.

Nənəmin qəfil təzyiqi qalxdığı üçün tələsik qapıdan çıxan anamın nahar hazırlayıb qoymağə vaxtı olmamışdı. Bir azdan atam da işdən gələcəkdi.

Mətbəxə keçdim. Cavidin quşlarından, onu salamlamasından və nəhayət, mənə də bir cüt hədiyyə etməsindən danışdım. Sevincimi onuna bölmək istəyirdim. Amma anamın münasibəti kəskin oldu:

-Başın xarab olub sənin? Quş nədi? Bir quşumuz əskik idi elə! Quş saxlamağın düşər-düşməzi olur. Balıqdı, quşdu, belə şeylər evə bədbəxtlik gətirir.

-Ana, elə gözəldirlər ki! Cavidin quşu danışa da bilir e! Deyir öyrətsən, səninkilər də danışacaq.

-Dedim, yox! Bir kəlmə! - Anam əsəbi halda üstümə qışqırdı.

Nəyin bahasına olur-olsun anamı razı salmaq istəyirdim:

-Görsən, xoşuna gələcəklər, vallah. Cavid mənə qəfəs də hədiyyə edib e!

-İlqar! Sən məni eşitmirsən? Öz-özümə danışram mən? Dedim ki, olmaz! Mən icazə vermirəm!

-Ana, axı...

-Cavidin anası ilə özüm danışaram. Deyərəm ki, bizə quş saxlamaq düşmür.

-Ana, nolar...

Şkafdan duz qabını götürəndə əlindən yerə salan anam daha da əsəbləşdi.

-Canun yanmasın! Duz da töküldü yerə! Bax, sənə görə oldu. Duz dağılmağı heç yaxşı əlamət deyil, evdə dava düşür... - deyərək tez əlini qəndəqabıdakı qəndə atdı. Bir neçəsini götürüb duzun üstünə qoydu. Sonra deyinə-deyinə yerə dağılmış duzu yığıb təmizlədi.

-Ana...

-Get otağına, dərslərini oxu! Tutuquşu həvəsinə düşüb mənimçün! Bir quşum əskik idi evdə! Belə ağ gündəyik e, bir də quşu gətirib bədbəxtliyi üstümüzə çəkək. Ay Allah, bircə dava düşməsin. Xəta-bəla uzaq olsun evimizdən...

Daha heç nə deməyib mətbəxdən çıxdım. Anladım ki, anamla danışmaq, onu razı salmaq

mümkün deyil. Ümüdim təkcə atama idi. Bəlkə atam anamı razı salar, düşündüm özlüyümdə. Amma hər şey əksinə oldu. Axşam evə gələn atam da anamın tərefini tutdu, onun sözlərini təsdiqlədi.

-Yox, oğlum, olmaz. Bizə heyvan saxlamaq düşmür. Uşaq vaxtı balıq alıb gətirdim, qardaşım ayağını sindirdi həmin axşam. Bir dəfə də bülbül aldım. İki gün sonra atam dünyasını dəyişdi.

-Amma bu tutuquşudur! - etiraz etdim.

-Fərqi nədi! Axır düşmür də bize! - Atam anam qədər sərt olmasa da, etirazını bildirdi.

-Ata, nolar...

-Yox, oğlum, yox! Olmaz!

-Əmigil evdə pişik də saxlayır, it də.

-Onlar həyət evində qalır.

Valideynlərimin bu cür kəskin münasibətini anlaya bilmirdim. Gözlərim dolsa da, ağlamağa çalışırdım. Onlara təsir etmək, yola gətirmək üçün uşaq məntiqimi işə saldım:

-Həyət evində qalanda nolur ki? Balıq olmasayı, əmi ayağını sindirmayacaqdır? Babanı bülbül öldürdü ki? Bəs deyirdin, Allahın yazdığı alın yazısı var. Əgər alın yazısı varsa, demək ki, bülbül evə gəlsəydi də, gəlməsəydi də, baba öləcəkdi də!

Atam bir anlıq fikrə getsə də, yenə də razılaşmadı.

-Gözümün ağı-qarası bir oğlum var. Allah eləməmiş, sənə nəsə olar...

İnadımdan əl çəkmək istəmirdim:

-Mənə nəsə olacaqsa, olacaq da. Quşun nə günahı var ki!

Atam da məndən geri qalmırıdı:

-Bəs sən heç düşünmədin ki, birdən anana, ya atana nəsə olar? Sən istərsən ki, bize nəsə olsun?

Atamın sözləri gözlənilmədən endirilən qəfil zərbə kimi idi. Mənim cavabım müzakirənin sonu olacaqdı. Bunu başa düşərək başımı bulayıb:

-Yox! İstəmirəm! Mən sizə çox istəyirəm... - dedim.

Atam saçlarını sığallayıb alnımdan öpdü:

-Mənim ağıllı balam!

Cavidə nə deyəcəyimi düşünürdüm artıq. Məni dostumun qarşısında pərt vəziyyətdə qoymuşunu heç birinə izah edə bilməyəcəkdir onsuz da.

Səhəri gün Cavidlə üzləşməmək üçün məktəbin qarşısında, dəhlizində, hətta məhəlləmizdə belə onu uzaqdan görüb yolumu dəyişirdim. Qarşılaşdıqda isə, o, heç nə olmamış kimi hal-haval tutub tutuquşlardan kəlmə belə demədi.

Hava qaralmasına baxmayaraq, atam gəlib çıxmamışdı. Anam narahat qaldığından təkrar-təkrar atamın əl telefonuna zəng edirdi. Zəng çatsa da, cavab verən yox idi. Anam həyəcanlı halda otağın ortasında var-gəl etdikcə mənim də fikrim yayınırdı. Ev tapşırıqlarına diqqətimi cəmləyə bilmirdim.

Anamın səsindən diksindim. Dərslərimi yarımcıq buraxıb ayağa qalxdım. Anam göz yaşlarında boğularaq atamın avtomobil qəzasına düşdüyüünü, xəstəxanada olduğunu söylədi və əlavə etdi:

-Bax, gördün neynədin?! Sənə demişdim ki bizə düşmür. Hamısı sənin quş saxlamaq həvəsinə görə oldu!

Fikrimdən:

-Axı, mən quşları heç evə gətirmədim. Yaziqların nə günahı? - sözləri keçsə də, dilimə gətirmədim, susdum. Anladım ki, indi bu sözlərin yeri yoxdur. Qəlbimin dərinliklərində isə, bəlkə də, anamın haqlı olduğunu düşünüb özümü günahkar hiss etməyə başladım.

Biz xəstəxanaya gələndə həkimlər atamın vəziyyətinin ağır olduğunu, çoxlu qan itirdiyini söylədilər. Əməliyyatdan neçə saat keçməsinə baxmayaraq, hələ də özünə gəlməmişdi.

Pəncərə qarşısında dayanıb gözlərimi budaq-dakı sərçəyə zillədikcə valideynlərimin dediklərini xatırlayırdım. Atamın sözlərini yada saldıqca qəhər boğazında düyünlənirdi. Düşünür-düm:

-Əgər mən tutuquşları evə gətirmək həvəsi-nə düşməsəydim, bütün bunlar olmayıacaqdı, atam da qəzaya düşməyəcəkdi... Tək günahkar mən idim...

Həmin gün bütün gecəni xəstəxanada keçirdik. Səhəri gülümsəyərkən reanimasiya otağından çıxan həkim xəstənin vəziyyətinin artıq stabil olduğunu və yaxın saatlarda özünə gələcəyi ni söyləyəndə sevincimin həddi-hüdudu yox idi. Bir neçə gün sonra atamı xəstəxanadan evə yazdırılar. Hər iki valideynimin sağ-salamat, yanım-

da olmasına görə Allaha şükər edirdim.

Futbol məşqindən evə qayıdanda evdə qonağıımız vardı. Əmim bizdə idi. Atama dəyməyə gəlmışdı. Salamlaşıb əl-üzümü yumağa keçdim. Məni həmin gün necə bir sürpriz gözlədiyindən xəbərsiz idim. Atamla əmimin baxışması, məni yanına çağırıb ona göz vurması mənə qəribə gəlsə də, yorğun olduğum üçün onların hərəkətlərinə diqqət etmirdim. Tək istəyim yemək yemək və uzanıb dincəlmək idi indi.

-Oğlum... Düşündüm ki, sən haqlısan. Allah nə yazıbsa, o da olacaq. Heç bir canlı bizim alın yazımızı, qismətimizi dəyişdirməz.

Əmim üstündən örtüyü götürdüyü qəfəsi qarşıma qoyanda təəccübət atamın üzünə baxdım. Qəfəsin içərisində iri ağ tutuquşu gah mənə, gah evdəkilərə baxır, qanadlarını qəfəsin dəmirlərinə çırçıır, dimdiyini yerə sürtürdü. Nə deyəcəyimi, nə hiss etdiyimi bilmirdim o an. Çaşqınlıq içərisində idim. Donmuşdum. Fikirlərimin, məntiqimin qarışdığını, dağıldığını hiss edirdim.

Atam dilləndi:

-Əmindən xahiş etdim ki, sənə danışa bilən quş alsın. Mağazada bunu məsləhət biliplər. Hə, bir də sənin otağına akvarium da quraşdırıb əmin. Dostun sənə hədiyyə edən quşları da evə gətirmək istəsən götürəndə ondan qızıl balıqlara qulluq etməyin qaydasını da soruştub öyrənərsən. Savadlı uşaqdır. Hər halda, bilməmiş olmaz.

Atamdan eşitdiyim sözlərin doğruluğuna inana bilmirdim. Qeyri-ixtiyari anamın üzünə baxdım. Qəribədir. O da gülümsəyirdi. Deyəsən, axı, atam onu razı sala, hətta inandıra da bilmədi. Daha əvvəlki tək uğursuzluqdan, düşər-düşməzlərdən söz salmırıldı. "Daha heç bir tutuquşu, heç bir canlı istəmirəm!" demək istəsəm də, susdum. Mənim üçün ən dəyərli canlı valideynlərim idim. Heç bir söz demədən, yataqdan yeni qalxan atamı qucaqladım. Alnımdan öpüb saçlarımı qarışdırıcı:

-Gəlsənə, tutuquşuna "Keşa" adı qoyaq...

Başımı bulayıb gülümsədim:

-Bəlkə, elə Koko deyək. Ya da Kiki. Axı, bunlar Kakadu növündəndir...

01.09.2018, BAKI